

**Azərbaycan Respublikası Energetika Nazirliyinin
Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin Əsasnaməsi**

I. Ümumi müddəalar

1. Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra–Nazirlik) aparatının struktur bölməsidir.
2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Əsasnaməsini, Nazirliyin və digər mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktları, Azərbaycan Respublikasının energetika nazirinin əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Enerji siyasəti və yanacaq-enerji resursları (istilik, elektrik, su, bərpa olunan və atom enerjisi istisna olmaqla) sahəsi (bundan sonra enerji siyasəti və müvafiq sahə) Azərbaycan Respublikasının Energetika Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyətdən ibarətdir.
4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin mərkəzi aparatının struktur bölmələri, Nazirliyin strukturuna daxil olan idarə və təşkilatlarla, həmçinin müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrlə, həmçinin yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

II. Şöbənin fəaliyyət istiqamətləri

5. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- 5.1. müvafiq sahədə dövlətin enerji siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görür;
- 5.2. müvafiq sahə üzrə enerji təhlükəsizliyi sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;
- 5.3. müvafiq sahədə enerji resurslarına qənaət və enerjiden effektiv istifadə sahəsində tədbirlərin hazırlanmasında iştirak edir və həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görür;
- 5.4. ölkə əhalisinin və iqtisadiyyatının müvafiq sahəsinin enerji resursları ilə etibarlı təchiz olunması üçün əsaslandırılmış, müvafiq sahədə hərtərəfli və kompleks inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;

5.5. yanacaq-energetika kompleksi sahəsində cari və perspektiv balanslarının, balanslar üzrə yanacaq-enerji resurslarının ayrı-ayrı növlərinin istifadəsi üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsində iştirak edir;

5.6. müvafiq sahənin inkişafını təmin edilməsi üçün təkliflər verir.

III. Şöbənin vəzifələri

6. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

6.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək;

6.2. Azərbaycan Respublikasının müvafiq sahəsi üzrə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

6.3. müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlamaq, onları rəhbərliyə təqdim etmək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;

6.4. Azərbaycan Respublikasının müvafiq sahədə Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş ayrı-ayrı enerjidaşıyıcılarının müvafiq göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib etmək və rəhbərliyə təqdim etmək, həmçinin aidiyyəti şöbələrlə birlikdə onun yerinə yetirilməsi üçün görülən tədbirlərdə iştirak etmək;

6.5. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilmiş dövlət energetika ekspertizalarına münasibət bildirmək;

6.6. müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində və həyata keçirilməsində iştirak etmək;

6.7. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsinə təmin etmək üçün tədbirlərin görülməsində iştirak etmək;

6.8. dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak etmək;

6.9. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edilməsində iştirak etmək;

6.10. müvafiq sahədə enerji resurslarına qənaət və enerjidən effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edir;

6.11. aidiyyəti şöbələrlə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak etmək;

6.12. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

6.13. müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

6.14. müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak etmək;

6.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda istismar olunan ixrac boru kəmərlərinin mühafizə zonasında işlərin aparılmasına icazə verilməsi ilə bağlı Nazirliyə daxil olmuş sənədlərə rəy bildirir.

6.16. müvafiq sahədə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hidrotexniki qurğuların təhlükəsizliyi bəyannaməsinin təsdiq edilməsi ilə bağlı Nazirliyə daxil olmuş sənədlərə rəy bildirir.

6.17. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

6.18. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;

6.19. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak etmək;

6.20. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak etmək;

6.21. müvafiq sahənin inkişaf dinamikasını təhlil etmək;

6.22. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların hazırlanmasında iştirak etmək;

6.23. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək.

IV. Şöbənin hüquqları

7. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

7.1. müvafiq sahənin inkişaf dinamikasını təhlil etmək;

7.2. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların hazırlanmasında iştirak etmək;

7.3. müvafiq sahə üzrə nazirliyin aidiyyəti struktur bölmələri və strukturuna daxil olan idarələrə sorğu vermək, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək üçün onlardan belə məlumatları (sənədləri) almaq üçün təkliflər vermək;

7.4. rəhbərliyin tapşırığına əsasən müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilinin təmin edilməsində iştirak etmək.

V. Şöbənin fəaliyyətinin təşkili

8. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən edilir. Şöbə nazir və onun müavinləri qarşısında hesabat verir. Şöbənin əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

9. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

10. Şöbə müdiri:

10.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

10.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra intizamına riayət etmələrinə nəzarət edir;

10.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

10.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 2-ci bəndində göstərilən hüquqi aktların və təşkilati sərəncamverici sənədlərin vaxtında və lazımı səviyyədə icrasını təmin edir;

10.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

10.6. “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq şöbənin əməkdaşlarının təqvim ili ərzində qiymətləndirilməsini həyata keçirir;

10.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

10.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

10.9. şöbəni təmsil edir.

11. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq şəxsən məsuliyyət daşıyırlar.